


Lənkəran qəzasının şuşalı general-qubernatoru

Onun Tuğda şölələnən ömür günəşini uzaq Kareliyada söndürdülər

XX əsrin ikinci onilliyində tarixi meydana qədəm qoyan Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 23 ay yaşasa da, öz dövrü üçün müttəqqi əhəmiyyətli qanunlar qəbul edib. Haqqında danışmaq istədiyimiz Cavad bəy Məlik-Yeqanov 28 may 1918-ci ildə ADR-in yaradılması haqqında tarixi bəyannaməni imzalayan dövlət xadimlərimizdən biridir.



Həmin ildən o, Müsavat Partiya-sının üzvü kimi mütəmadi olaraq bu siyasi təşkilatın tədbirlərində fəal iştirak edir və tezliklə məzmunlu, odlu-alovlu çıxışlar söyləyən natiqə cevrilir.

1917-ci il dekabrin 26-dan 31-dək Bakıda keçirilən Müsavat Partiyasının qurultayında iştirak edən Cavad bəy iki həftədən sonra Zaqafqaziya komissarlığının müsləman fraksiyasının tərkibinə seçilir.

26 may 1918-ci ildə C.Məlik-Ye-qanov Azərbaycan Milli Şurasının tərkibində yer alır. İki gün sonra isə o, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Rəhim bəy Vəkilov, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov, Musa bəy Rəfiyevlə birlikdə Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında İstiqlal Bəyan-naməsinə imza atır.

C.Məlik-Yeqanov Azərbaycan parlamentinin üzvü kimi onun iclas-larında fəal iştirak edir. Bir müddət sonra isə o, Zaqafqaziya Seymindedə Azərbaycanlı ləyaqətlə təmsil edir.

1919-cu ildə gənc demokratik respublikanın cənub regionunda hə-yəcanlı vəziyyət yaranır. Yayda polkovnik İlyasəviçin komandanlığı ilə Lənkəranda hakimiyəti ələ keçirən Denikinin quldur dəstələri bu bölgəni Rusyanın tabeliyinə keçirməyə cəhd göstərirdilər. Belə vəziyyət ADR-in rəhbərliyini narahat etməyə bilməzdi. Respublika parlamentinin fövqələdə iclasında səs çoxluğu ilə Cavad bəy Məlik-Yeqanov Lənkəran mahalının səlahiyyətli nümayəndəsi seçilir. Milli hökumətin göstəri-

şı və şəxsən Cavad bəyin təklifi ilə Azərbaycan Ordusunun dəstələri general-major Həbibulla Səlimovun komandanlığı altında Lənkəranə göndərilir.

Milli Ordu qoşunlarının şücaət sayəsində qondarma "Muğan radası"nın və Denikinin tör-töküntülərinin möhv edilməsindən sonra Cavad bəy Məlik-Yeqanov Lənkəran qəzasının general-qubernatoru təyin olunur. ADR-in programını Lənkərandan həyata keçirən Cavad bəy bütün güc-qüvvəsini bu diyarın iqtisadi mədəni inkişafına sərf edir.

Cavad bəy 28 aprel 1920-ci ilə dək - Azərbaycan Demokratik Respublikasının süqutuna kimi Lənkəran qəzasının general-qubernatoru vəzifəsində çalışır. XI Qızıl Ordunun Bakını, daha sonra Lənkərəni ələ keçirəndən sonra o, həyatının təhlükədə olmasına baxmayaraq, Vətən tərk etmək niyyətinə düşmür. Bir müddət o, əmək birjasında, neft təchizatı idarəsində, Bakı Sənaye Texnikumunda işləyir. Hansı sahədə çalışmasından asılı olmayaraq, Cavad bəy Məlik-Yeqanov özünü Vətənini ləyiqli övladı kimi göstərə bilir. Amma buna baxmayaraq o, qeyri-qanun yollarla altı dəfə cincəvət möcüziliyə

yollarla altı dəfə cinayət məsuliyyətinə cəlb olunur. 1933-cü ildə işsiz Cavad bəy Azərbaycan Fövqələdən Komissiyasının qərarı ilə yenidən həbs cəzasına məhkum edilir və ömürlük Kominin düşərgələrinə sürtünen günə göndərilir. Onu da qeyd edən ki, C.Melik-Yeqanovun "vətən xaini" kimi tutulması haqqında order erməni millətçiləri Nersesov və Ayvazov imzalayıblar.

Respublika rəhbərliyinin qara fikirli bəzi məmurları üçün elə bil bunlar bəs etmirdi. 1937-ci ildə onlar Cavad bəyin həyat yoldaşı Məryəm xanım Bayraməlibəyovanı, daha sonra digər qohumlarını həbsxanaya salırlar. Onu da bildirək ki, Məryəm xanım Bayraməlibəyova görkəmlili Azərbaycan maarifçisi Teymur bəy Bayraməlibəyovun doğma qızı və davamçısıdır. Lənkəran şəhərində qızlar üçün ilk məktəbin və xeyriyyə cəmiyyətinin yaradılması məhz bu cəfakes qadının adı ilə bağlıdır.

Repressiya Məlik-Yeqanovlar ailəsinin bütün üzvlərini bir-birindən ayrı salıb. Cavad bəyin üç qızı - Azərə, Taliyə və Asimə nənələri Şirin xanımın himayəsində qalıb. Məlik-Yeqanovlar ailəsinin bir çox üzvləri "vətən xaini" damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov və sairə ilə əvəz etməyə məcbur olublar.

Ömrünün çox hissəsini həbsxanalarda keçirən Cavad bəy Məlik-Yeqanov 1942-ci il mayın 18-də Kəriliyada sürgündə vəfat edib. Ona yalnız ölümündən sonra - 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən bəraət verilib. Cavad bəyin ömür-gün yoldaşı Məryəm xanım isə 1956-cı ildə bəraət alıb və 1987-ci ildə 89 yaşında dünyasını dəyişib.

C.Məlik-Yeqanovun hər üç övladı ali təhsil alıb. Tanınmış həkim olmuş böyük qızı Azərə tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görünlüb.

Cavad bəy Məlik-Yeqanov bütün ömrü boyu xalqına, Vətəninə sadıq olub. Onun sürgündən həyat yoldaşı Məryəm xanıma göndərdiyi məktubdan aşağıdakı sətirlər dediklərimizə əyani sübutdur: "...Axı sən yaxşı bilirsən ki, Vətonimi necə sevirəm! Mənim Azərbaycanım, mənim xalqım mənə çox əzizdir. Onlar üçün hətta həyatından keçməyə belə hazırlam!"

Ondan bu həvəti aldılar!

Sonda qeyd edək ki, məhz Azərbaycan Demokratik Respublikasının şərəfli tarixi üzərindəki yasaq götürüldükdən sonra bir sıra ictimai və siyasi xadimlər özlərinin layiqli qiyatlarını ala bildilər.

*Ağaddin BABAYEV,
Lənkəran*